



li Hsnovun demokratiya standart

?He kimin xouna glmyn, hkumti niy mmnun edir

Azrbaycan hakimiyeti hmiki "prinsip"lr sadiqdir. He bir ifa, he bir fakt, he bir hqiqt hkumtin yalanlarn susdura bilmir. Artq yalan danmaq idarilik formasdr, komanda himnidir. Prezident Adminstrasiyasnn ictimai-siyasi msllr zr kmkisi li Hsnov "Xzr" televiziyasna msahibsind bir daha xatrladb ki, yalanla mdkdalq hkumt n prioritetdir. "Azrbaycanda demokratik inkiaf modeli kimins xouna glmk n seilmyib. Beynlxalq almd kimin buna nec ."qiymt vermsindn asl olmayaraq, biz z yolumuzla gedirik v zmz haql hesab edirik li Hsnov etiraf edir ki, Azrbaycandak idarilik dnyann he bir normal lksind qbul edilmir. Ona gr d avtoritar idariliy "bizim z yolumuz" adn veriblr. Bu adam hl baa dmyib ki, demokratiyann bir z olur. Qanunun aliliyi, hakimiyet blgs, insan hquq v azadlqlar demokratiyann sas rtidir. li Hsnov is sbut etmy alr ki, gnahsz insanlar rlyrk hbs etmk, korrupsiyan dvlt siyastin evirmk, mstqil mtbuat sradan xrmaq, iqtisadiyyat inhisarla qurban vermk yeni demokratiya modelidir. Htta israr edir ki, hkumt bel bir siyasti yrtdmk haqldr. Dvlti xarici borc asllna salmaq, bdcni son 10 ilin n aa mrtbsin endirmk, MTN-i thlk .yuvasna evirmk, ordunu xyantkarlarn caynana keirmk haql siyast imi

li Hsnov daha sonra qeyd edib ki, Azrbaycan azad internet mkanna daxil olan dvldir: "Avropann n inkiaf etmi dvltlrindki informasiya, siyasi v vtnda cmiyyti mhiti Azrbaycandak mhiti mqayis edin, onda btn msllr aydn grnck. Ikd yzlrl ktivi informasiya vasitsi kimins icazsini almadan, mvafiq qanunvericiliy uyun tsis olunub, faliyyt gstrirlr"- .dey li Hsnov bildirib

Ibtt, dnya lklri il mqatisd Azrbaycandak vziyyt aydn grnr. Aydn grnr ki, he bir normal lkd jurnalistlr qondarma ittihamlarla hbs olunmur, tnqidi media bloklanmr, sosial bkdki faliyytin gr insanlarn azadl lindn alnmr. Msln, dnyann he bir lksind mxalift funksioneri "facebook" statuslarna gr 10 il azadlqdan mhrum edilmyib. Ancaq, Azrbaycanda AXCP sdrinin mavini Fuad Qhrmanl ya qar rsmi ittiham mhz "facebook" statuslar olub. Dnyann he bir normal lksind hkumt profil ourlamaa, mxalifti lklmk n trol komandalar yaratmaa ehtiyac duymur. Bugn Azrbaycanda mstqil qzet yoxdur. Sononcu mstqil qzet "Azadlq" idi, onu da n iyrnc yollarla qapadlar. li Hsnov bu hqiqti bildiyin gr he bir qzeten adn k bilmyib. .nki, btn qzetr hakimiyytin mdhiyl mul olur

Prezidentin kmkisi daha sonra rz edib ki, Azrbaycanda 50-dn ox partiya var, 3000-dn artq .QHT faliyyt gstrir v btn partiyalar hakimiyyet urunda sivil mbariz aparr

Azrbaycanda QHT-lrin faliyytin yaradlan ngllr bard, QHT rhbrlrinin mxtif ittihamlarla hbs edilmsi haqqnda saysz-hesabsz byanatlar, hesabatlar var v nfuzlu nrlr bu haqda geni mqallr drc ediblr. Partiyalara glinc, Azrbaycanda strukturu olan v mstqil siyast yrd biln partiyalarn say barmaqla sayla bilck qdr d deyil. Sdrdn v mhrdn ibart saxta partiyalar yaradb, dyan aldatmaq chdi oxdan ifa olunub. Btn dnya lknin ana mxalifti rolunu oynayan partiyaya qar dmniliyi grr. Bugn Azrbaycann n byk partiyas olan AXCP-nin qrargah yoxdur, partiya sdrin posport verilmir, partiyann 10dan artq funksioneri hbs olunub. ki gn nc is AXCP sdrinin msavini Gzl Bayraml rsvay ittihamla hbs olunudu. Btn dnya Azrbaycan hakimiyytindn repressiyalar dayandurma, ffaf seki keirmyi, mhkmrlri tamaaya evrimmyi tlb edir, li Hsnov is sivil mbarizdn danr. Grnr, 20 ildn artq bir mddtd fasilsiz yalan danmaq insann yaddandan hqiqtlri v reallq hissini silir. Ona gr d hkumt szli

.yalanlar n ali hqiqt kimi tirajlamaqdan kinmirlr
Tkc son gnlr bu lkd ba vernlr, btn dnya n ok effekti yaradb. Siyasi mhbus hbsxanada
mmmal kild ldrler, vtn xyantd ittiham ediln hrbilr ard-arda mhv edilir, lkd cngllik qanunlar
.hkm srr

Fakt budur ki, 99 il nc dnyaya demokratik Cmhuriyytl ss salm Azrbaycan, bu gn n iyrnc
avtortar idariliyin beiyi kimi tannr. Amma hkumt szlri iddia edir ki, xalq bizim siyasti
dstklyir. Hanski, xalqn sevgisindn, dstyindn arxayn hkumt, razladrlm mitinq glnlri thdid
etmz, idn xarmaqla hdlmz, mitinqin keirilm vaxtn dyidirmz. Xalqn etimadn qazanm hkumt
.sekilri saxtaladrma, mllimi seki qutusuna topa billetenlr atmaa mcbur etmz

Grndy kimi, li Hsnovun demokratiya standart avtoritarizmin n rsvay formasn yaatmaqda
ifad olunur. Hakimiyyt btn pis yollar z yolu hesab edir v dyrlr aparan yollar qapatmaqla
muldur. Bu qdr ba vernlrdn sonra islahat aparmaq, dnyaya integrasiya etmk, yanllardan
.drs xarmaq vzin, vtnda daha da sxman, bdcni datman yollarn axtarlar

Bu dvlti, bu xalq thdid edn, naraz salan n varsa, hakimiyyti mmnun edir. Dnyann qbul
etmdyi, briyytin Intldiyi n varsa, hakimiyyt n domadr. nki, Azrbaycan hakimiyyti n var-
dvldn, vzif krssndn mqdds he n yoxdur. Mhz maddiyyata sahib olmaq n, btn mnvi dyrlri,
xalqn taleyini ayaq altna atblar. V utanmadan, zlrini haql hesab edirlr. Utanmadan, 116
manatn girovuna evrilmi xalqn qarsna xb, "siz bizi sevirsiniz" deyirlr. Bu qdr ktivi nifrti
/grslr d, bunu sevgi kimi dyrlndirirlr./azadlq